



Ələt irəli çıxır

Ərazidə yaradılan Azad İqtisadi Zona bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafını daha da sürətləndirəcək

Ölkədəki sənaye qurumlarını əhatə edən park, zona və məhəllələr neftdən asılılığı azaltmaqla yanaşı, həm də qeyri-neft sektorunun davamlı inkişafını önə çəkən bir mexanizmdir. Bu mexanizm daxili məhsul istehsalını ildən-ilə artırmaq və məhsul bolluğu yaratmaqla ixrac həcminin genişlənməsinə yol açır. Həmin yolda "irəliləyən" sənaye parkları, zona və məhəllələri bir-birilə rəqabətə girmək üçün innovativ texnologiyaların üstünlüklerini mənimseməklə sahibkarlığı dəstəkləmiş olur, xarici investorlara "qapı açır", eləcə də əmək qabiliyyətli əhalini istehsal sahəsinə cəlb edərək onların məşğulluğunu təmin edirlər.

2021-ci ilin iyul ayında təməli qoyulan Ələt Azad İqtisadi Zonası da bu qəbildən olan sənaye sahəsidir. Zonanın yaradılmasında əsas məqsəd o idi ki, qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək dəyərli və ixrac-yönümlü istehsal təmin edilsin. İnnovativ texnologiyalardan istifadə olunaraq xidmət sektorunda çalışan ən yaxşı investorların cəlb edilməsi də bu məqsədi daşıyır. Nəzərdə tutulurdu ki, onların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin edilməsi ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafının süretini artıracaq. Əsas hədəflərdən biri də yeni iş yerlərinin yaradılmasına olan ehtiyac idi.

İqtisadi zona üçün nədən Ələtin seçiləsinin də bir çox səbəbləri var idi. İlk növbədə orada kənd təsərrüfatı üçün xeyli yararsız torpaq sahələrinin mövcudluğu, digər tərəfdən də Ələt qəsəbəsinin paytaxta yaxın olması infrastruktur layihələrinin həyata keçirilməsi üçün vacib şərt idi. Üstəlik, Səngəçalda 300 meqavat gücündə elektrik stansiyasının fəaliyyət göstərməsi qoyulan xərclərin azalmasına imkan verəcəkdi. Həmçinin də Dəniz Limanının yaxınlıqda yerləşməsi iqtisadi zonanın fəaliyyəti üçün ənənəvi amil kimi qiymətləndirilmişdi. Azərbaycana məxsus Şərqi-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizlə-

rinin oradan keçməsi də loqistika və nəqliyyat baxımından əlverişli şəraitin olmasından xəbər verirdi.

Bütün bu sadalanınlar ötən iki il ərzində nəzərdə tutulan işlərdən bir qisminin görülməsində böyük rol oynadı. Artıq zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə tikinti işlərinə başlanılıb. Start verilən bu mərhələnin adı "Zona 1, Mərhələ 1" adlanır. Görülən işlərdən investorlara icarəyə veriləcək torpaq sahələrinin inşaat üçün hazır olduğunu qeyd etmək olar. Ümumi sahəsi 297 min kvadratmetr olan həmin torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz və rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Artıq ərazidaxili, ərazixarici mühəndis-kommunikasiya infrastrukturunu da istifadəyə hazırlıdır. "Zona 1" ərazisinin əsas girişində gömrük-keçid məntəqələri və gömrük yoxlanışlarının aparılması üçün binaların inşa olunması görülən işlərin dinamikasından xəbər verir.

Prezident İlham Əliyevin sahəsi 850 hektar olan Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak etməsi dövlət başçısının bu işə nə qədər önəm verdiyinin göstəricisidir. Prezident Ələt Azad İqtisadi Zonasının Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.

Tanışlıq zamanı bir daha əmin olub ki, Azərbaycan sözügedən sahədə dünya təcrübəsini öyrənərək investtorları bu zonaya cəlb etməkdə səhv etməyib. Bu gün dünyanın müxtəlif ölkələrində azad iqtisadi zonalar fəaliyyət göstərir və müsbət nəticələr verir. Öz sənayesini inkişaf etdirmək istəyən ölkələr bu praktikadən istifadə edirlər. Bəzi ölkələrdə təbii şərait, coğrafi yerləşmə işin süretinə yaxşı təsir göstərir. Açıq dənizə çıxışı olmayan ölkələrdə isə bu, o qədər də uğurlu alınır. Amma Azərbaycanda coğrafi vəziyyət əlverişli olduğu üçün Ələt Azad İqtisadi Zonası həm Xəzər dənizinin kənarında yerləşir, həm də dəniz limanı ilə yanbaşyandır.

Ümumiyyətlə, dövlətin diqqəti və qayğısı daha çox olan sənaye zonalarının istehsal sahələrindəki müsbət nəticəsi qaćılmazdır. Son vaxtlar görülən işlərin süreti onu deməyə əsas verir ki, gələcək illərdə sənaye park və məhəllələrində yaradılan müəssisələr əlverişli şərtlərdən bəhrələnərək idarəedici qurumlardan asılılığa son qoya biləcəklər. Özəl sektorun inkişafına önem verən dövlət özəl biznesi həvəsləndirmək üçün bütün mümkün variantlardan istifadə edir. Azərbaycanın sənaye parklarında həm istehsal, həm tədarük, həm də idxlə məsolələrinin cəmləşməsi çox böyük üstünlükdür. Bu, əmək məhsuldarlığının yüksək olmasına yol açır və vaxt itkisini aradan qaldırır.

Hər bir sənaye və yüksək texnologiyalar parkı, zona və məhəllələr yerləşdiyi əraziyə uyğun istehsalla məşğul olur. Bu mənada Ələt Azad İqtisadi Zonası həmin parametrlərə cavab verən ən yaxşı sənaye sahəsidir. Daha bir iqtisadi zonanın - Cəbrayıll "Araz Vadisi İqtisadi Zonası"

Sənaye Parkının da adını çəkə bilərik. Parkın ərazisi nəqliyyat-kommunikasiya imkanlarına malik olduğu üçün burada sahibkarlıq və biznes şərtlərinin həyata keçirilməsi üçün əlverişli şərait mövcuddur. Hazırda yenidən tikilərək bərpa olunan Horadiz-Ağband dəmir yolu istifadəyə verildikdən sonra Zəngəzur üzərindən Türkiyəyə, İrana, eləcə də Gürçüstən və Rusiyaya yüklərin daşınması mümkün olacaq. Sənaye parkının Xudafərin körpüsünün yaxınlığında olmasının isə bir ayrı önəmi var. Burada sənaye şəhərciyinin tikilməsi Xudafərin və "Qız qalası" Su-Elektrik stansiyalarının fəaliyyətə başlamasını, eləcə də ötən il İranla əldə olılmış razılığa əsasən Xudafərin sərhəd-keşid məntəqəsinin fəaliyyətə başlamasını sürətləndirəcək ki, bu da Şərqi Zəngəzurun iqtisadi əhəmiyyətini xeyli artıracaq. Onu də deyək ki, müəssisələrin sənaye parklarında yerləşdirilməsi istehsal növündən asılı olaraq və bütün tikinti norma və qaydaları nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan ekoloj cəhətdən təmiz zona elan edilmiş Qarabağ regionunda ətraf mühit məsələləri birinci növbədə dayanacaq.

Təsadüfi deyil ki, sənayenin, xüsusilə də qeyri-neft sənayesinin inkişafı ölkədə həyata keçirilən iqtisad siyasətin ən ənənəvi istiqamətlərindəndir. "Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmir edilməlidir" sözərinin müəllifi oları Prezidentin rəhbərliyi ilə sənaye zo-nalarında sahibkarlıq fəaliyyəti genişləndirilir, biznesin innovativliyi və səmərəliliyi artırılır ki, bu da əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsindən çox mühüm amildir.

Züleyxa ƏLİYEVƏ
"Azərbaycan"